

Nümunəvi musiqi məktəbi

Respublika.- 2019.- 27 yanvar.- S.7



Uşaqların estetik zövqünün formalaşmasında uşaq incəsənəti və musiqi məktəblərinin böyük rolu vardır. Bu nümunəvi məktəblərdə uşaqlar musiqi təhsili almaqla yanaşı, estetik zövqlərini də formalaşdırırlar. Bunu nəzərə alan dövlətimiz musiqi məktəblərinin şəbəkəsini günü-gündən daha da genişləndirir. Beləliklə, gənc nəslin bədii və estetik zövqünün daha geniş şəkildə formalaşmasına böyük təkan verir. İndi res-

publikamızda, o cümlədən Bakı şəhərində musiqi və incəsənət təmayüllü məktəblərin geniş şəkildə inkişaf etdirilməsinə daha böyük diqqət yetirilir. Belə nümunəvi məktəblərdən biri də paytaxtımızdakı K.Səfəreliyeva adına 16 nömrəli uşaq musiqi məktəbidir. Məktəb 1961-ci ildə fəaliyyətə başlamışdır.

Məktəbin direktoru, Əməkdar müəllim, təcrübəli musiqiçi Fikrət Budaqovla söhbət edərkən o bildirdi ki, indi məktəbdə 500 nəfər şagird təhsil alır ki, onlara da 130 nəfər yüksəkixtisaslı və təcrübəli müəllimlər dərs deyir.

Müəllimlər uşaqların daha yaxşı, savadlı musiqiçi olmaları üçün bütün real imkanlardan istifadə edir, onların inkişafı üçün tədrisin müasir forma və metodlarından istifadə edirlər. Fikrət müəllim onu da qeyd etdi ki, məktəbdə uşaqlara musiqinin sirlərini daha geniş aşıla-

maq üçün müəllimlər tədrislə kifayətlənmir, eyni zamanda məşğələlər, konsertlər, ustad dərsləri də təşkil edilir. Elə bunun nəticəsidir ki, 2015-ci ildən sonra uşaqların musiqi təmayüllü məktəblərə qəbulu daha da artmışdır. Bu müddətdə məzunlardan Züleyxa Fərzəlibəyli və Qəmər Qasimova fortepiano üzrə milli konservatoriyaya, 7 nəfər şagird isə Asəf Zeynallı adına musiqi kollecinə daxil olmuş, onlarla məzunlar isə qeyri-musiqi kollecinə daxil olmuşlar. Bu göstəricinin özü onu deməyə imkan verir ki, məktəb şagirdlərinin hazırlığı yüksək səviyyədə təşkil edilmişdir. Məktəbdə tədrisin yüksək səviyyədə təşkil edilməsində direktor F.Budaqovla yanaşı, ayrı-ayrı ixtisaslar üzrə dərs deyən müəllimlərin də əməyi böyükdür. Məsələn, fortepiano üzrə Rifana Nəzərova, Xədicə Həməzəyeva, Südəbə Dadaşova, Nərgiz Əlizadə, violin

üzrə Nuranə İsgəndərova, qarmon üzrə Rövşən Məmmədov, kamança üzrə İlare İbrahimova, nəzəriyyə üzrə Aytən Qədirzadə, Sevil İsgəndərova, Leyla Quliyeva, xor üzrə İradə Cəlilova və başqalarının adını çəkmək olar.

Şübhəsiz ki, qabaqcıl müəllimlərin səyi nəticəsində beynəlxalq və respublika tədbirlərində uşaqlar daha çox uğurlar əldə edirlər. Məsələn, məktəbin 3 nəfər şagirdi — Nəcəf Məmmədov, Rəna Həmidova və Sara Mirzəyeva Qara Qarayev adına "Təhlil və ifa edir gənc musiqiçiləri" III respublika elmi-ifaçılıq müsabiqəsinin qalibi olmuş, Ədilə Hüseynzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş fortepiano və müşayiət üzrə respublika müsabiqəsində şagirdlərdən 3 nəfəri diploma, 7 nəfəri fəxri fərmana layiq görülmüşlər. "Art rokoleçəsinin" fortepiano üzrə müsabiqəsində isə Ra-

mazan Hüseynov II yerə layiq görülmüşdür. Məktəbin şagirdi Eduard Karnin XII İnternational TV Contect, Festival TV, START MIN1 MO Dels-də diploma layiq görülmüşdür. O cümlədən, məktəbin şagirdi Nigar Rəhimova violon və vokal ixtisasları üzrə Beynəlxalq müsabiqədə iştirak etmişdir.

Məktəbin şagirdi Atilla Məmmədov isə 2017-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, indi məktəbdə II ixtisas üzrə - fortepiano, violin, violonçel, truba, fleyta, vokal, gitara, tar, kamança, qarmon və nağara ixtisasları üzrə dərs keçilir ki, bu da uşaqların nəinki musiqi tərbiyəsinin, eyni zamanda onların ümumilikdə estetik tərbiyəsinin formalaşmasına böyük təkan verir.

Zabit CAVADOV,
"Respublika".